

Qarabağ xalçalarında insan təsvirləri

Arzu Zeynalova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru
E-mail: arzu.zeynalova.1987@mail.ru

Maqalada dünya adəbiyatının, o cümlədən Avropa mühitində
məşhur badii əsərlərin qəhrəmanlarının Qarabağ xalçalarında aks
olunması araşdırılır.

Umumiyatla, Qarabağ xalçı hər zaman M.P.Vaqifi bir şair kimi
sevmışdır. Qarabağ xalçalarında zaman-zaman toxunmuş şai-
rin portreti buna səbətdür.

Əlimizdə olan bəla xalça-
lardan bir nümunədə şai-
rin portreti qırmızı yelklikli
arasahənin mərkəzində
yerləşdirilib.

Qarabağda yaşayan us-
talar öz təkcə Azərbaycan
və Şərqi mühitində aid mülliif
və ədəbi personajları deyil,
Avropa diühalarını, onların
əsərlərinin qəhrəmanlarını
da tənhiyaraq obrazlarını xalça
üzündə təsvir etmişlər.

Hazırda Bakıda yaşı-
yan Ağdam sakinlərindən
əldə etdiyimiz xalça mü-
hüm əhəmiyyət daşıyır. Xal-
çanın arasasında qara
fon üzərində gözəl geyinib
raqs edən "Karmen" obrazı
görürük. O, İspan milli
geyimində verilmişdir.

Malum olduğu kimi, bu
əsərin mazmunu çox sada
bir mövzu üzərində qurulub. Xalçada da öz gözəlliyi və raqsı ilə büt-
tin Sevilyada maşhurlaşan Karmen raqs edən anda təsvir olunub.
Karmenin enli, uzun, ranglı parçalardan tikilmiş atayı, inca badanını
burynıq qırçınlı, qırmızı köynəyi onun oynadığı raqsın manerasına
tam uyğundur.

Təbi ki, bu obrazın toxunuşu və real formada raqsın plastika-
sinin aydınlığı xalçanın özü tərəfindən deyil, hardansa iqtibasını
təsdiqləyir. Lakin eyni zamanda xalçacı usta kompozisiyonı gözəl
qurmuş, raqs zamanı qıvrılmış badanın ehtirasını verməyə çalış-
mışdır. Karmenin sol ali yuxarıda, sağ ali işa belindən aşağıda təsvir

edilib. Üz ifadələri onun
gözəlliyi, gaçlıyi ilə
bərabər, eyni zamanda
əsərin qəhrəmanı kimi
müstəqillik, azadlıq
simvoluğunu da qab-
bardır. Məşhur İspan
raqslarının, o cümlədən
"Karmen" obrazının da
əsas atributlarından
biri qadının başının
sol tərəfində saçına
taxılmış qızılıqlıdır.
Məlumdur ki, qızılıqlı
bütün Şərqi poeziyasında
məhabbat simvolu
hesab olunur. Har za-
man qızılıqlı gözəlliyi
bülübün yanılıqnakam mahnisi ilə ahatalanır. Xalçanın üzərindəki
"Karmen" obrazı Qarabağda portret və təsvirli xalçaların ananavı xa-
rakter olduğunu bir daha sübut yetirir.

Haşıya açıq yaşlı rəngdə olub, üzəri yarpaqlı qızılıqlırlar
başadılmışdır ki, bu da Qarabağ xas geniş yayılmış nabatı naxış for-
malarından biridir. Bellalılık, hazırlıq xalça xovlu olub, Qarabağda to-
xunan təsvirli xalçaların an yaxşı nümunələndən hesab edilə bilər.

Qarabağın sujetli xalçaları içerisinde bir neçə əsər da var ki, bun-
lardan birinin təsvirində yer alan qayıq forması qadın Misir fironla-
rinin Nil çayında istifadə etdikləri qayıqə bənzəyir.

Arxa planda ağ buludlar, xurma ağacı, açılmış qızılıqlırlar, ön plan-
da işa qırmızı güllər və ağ kalalar təsvir edilib. Bu xalçanın Nil çayında
qayıqın içində üzən istirahət edən Kleopatraya hasr edilmişdir. Kleo-
patranın sağ və soldunda iki qadın yer alıb. Hər ikisi qayıqda aylışib.
Bellərindəki karçılı ranglı qanadlarından onların qoruyucu malak
olduğunu anlışılır. Daha bir qadın çaya girərək qayığı yavaş-yavaş
harakət etdirir.

Bu romantik bir sujet olub, şahzadə Kleopatrannın bir sahərinin
özündə aks etdirir. Ətrafdakı istoriya təsvirləri, gül, çiçək, ağaç,
istarsa də Kleopatrannın üz ifadəsi yalnız xoşbəxtlik və firavınlıq
rəmzi kimi qəbul edilə bilər. Suda üzən ördəklər də bu xoşbəxtliyin
simvolu kimi qiymətləndirilə bilər.





Xalçada bir neçə intensiv ranglardan, o cümlədən tünd və açıq-yaşıl, qırmızı, ağ və qara rangdan istifadə edilmişdir. Xalça xovludur və Tərtər şəhərində yaşayan Qarabağ koçkununun evində saxlanılır. Tasvirlərin malum bir tablodan götürüldüyüni isbat edən cahatlardan biri da rang keçidlarının həddən artıq coxluğudur ki, bu da geyimlərin fakturasını verməyə imkan yaradır.

Mahirə xanım tərəfindən toxunan digər süjetli xalça Qarabağın süjetli xalçaları içerisinde qıymatlı xalq yaradıcılığı nümunəsi səyi bilar. Bu süjetin ümumi əhvali-ruhiyəsi sevgi və məhabbet sahnəsinə aks etdirir. Hadisə har hansı bir köşkdə baş verir.

Koşkun ümumi memarlıq əslubunu nazara alsaq, belə qanadə gala bilar ki, hadisə İtalyada baş vermiş və Vilyam Şekspirin əsərindən sahnəni əks etdirir. "Romeo və Cülyetta" və ya "Otello"dan götürülmüş bir fragment olma bilərdi. Cox güman ki, "Hamlet" dən götürülmüş tasvirdir. Əgər "Otello" əsərindən olsaydı, Otellonun üzü qara rangda verilirdi. "Romeo və Cülyetta"da obrazlar daha gənc olardı. Cox güman ki, bu, Şekspirin "Hamlet" əsərində Klavdi ilə

Gertrudanın görüşündən götürülmüş epizoddur.

Təbi ki, xalçadakı süjet çox romantikdir. Hər iki obraz zəngin geyimlərdə verilmişdir. Gertrudanın dizlərinin altında xalça və yumşaq yastıqları vardır. Klavdinin arxasında geniş tabiat tasviri verilmişdir. Lakin çox uzaqda olduğu üçün görünmür. Göydəki buludlar daha aydındır. Gertrudanın sağ tərəfində masa, masanın yanında isə yaşlı rəngli bahalı pardə tasvir edilib. Döşəmə başdan-başa qırmızı xalçalarla örtülüdür. Xalçanın həşiyəsinin fonu qara rangdedir və Qarabağa xas qırmızı ranglı, yaşlı yarpaqlı gül dəstələrinin təkrarı ilə formalaşmışdır ki, daha çox bahalı çərçivəni xatırladır. Xalçanın üzərində kırıl hərfələri ilə "H.Ismayıllı" yazılıb. Ümumi olaraq ranglar gözəl tapılmışdır.

Qarabağ xalça ustaları belə süjetli xalçalara xüsusi önem verirlər və onları qıymatlı əsər kimi evlarda qoruyub saxlayır, çox zaman toy maclislerində, qonaqlıqlarda divardan asırlar.

Natıca etibarilə qeyd etmək lazımdır ki, rəngkarlıq əsəri kimi qıymatlı hesab edılan süjetli xalçalar qızılara cehiz verilərək nəsildən-nəstə ötürülür. Beləliklə, ailə yadigarı kimi saxlanılan xalçalar Qarabağ xalça əsərinin qorunmasında müüməhə ahamiyət kasb etmiş olur. ♦



*Qarabağda işlə Klevdinin pəri
Cəbrayıll-Sarıçalı*

Ədəbiyyat:

1. Tağıyeva R. Azərbaycan xalçası ensiklopediyası. İki cild. II cild. Bakı, 2015. 632 s.
2. Karimov L. Azərbaycan xalçası. I cild. Kaki-Leningrad, 1961, 239 s.
3. Əfəndi R. Azərbaycan dekorativ-tətbiqi sənətləri (orta əsrlər). Bakı, "İşq", 1976, 190 s.

Резюме

Хотим отметить, что мастера карабахских ковров придают особое значение сюжетным коврам. В качестве произведения хранят их в своих домах как нечто ценное, на свадьбах и празднествах их часто вешают на стены. Хотелось бы подчеркнуть еще одну вещь, что сюжетные ковры, как произведения живописи, также отдают девушкам как приданое, и передаются из поколения в поколение.

Ключевые слова: Карабахская школа ковроткачества, М.П.Вагиф, "Кармен", "Гамлет", ворсовые ковры.

Summary

As a result, it should be noted that we took most of the carpet samples given in the article from the Karabakh refugees and obligatory refugees placed in capital Baku and other regions of Azerbaijan. As mentioned above, we should say that there is no information about most of the samples in the work of art critics and the researchers working in decorative-applied arts.

Key words: Karabakh school of carpet weaving, MP Vagif, "Carmen", "Hamlet", pile carpets.